



TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏR (Əvvəli səh. 3-də)

Səfər Balıxəşir vilayətindən başladı. Balıxəşir İl Jandarma Komutanı Salih Göldal Azərbaycandan gələn qonaqları çox səmimi qarşılayaraq, onlara komutanlığın fəaliyyəti haqqında məlumat verdi. Görüşdə komutanın müavini İlker Temel iştirak edirdi. Sonra qonaqlar onun müşayiəti ilə Balıxəşirin məşhur Ayvalık bölgəsinin möhtəşəm gözəlliklərini, təbii mədəni sularını seyr etdilər.

Yanvarın 27-də H.İsaxanlı, S.Göldal və Ə.Əmirbəyli Balıxəşir Universitetinə gəldilər. Qonaqları universitetin rektoru professor Mahir Alkan səmimi salamlayaraq, universitet haqqında geniş məlumat verdi. M.Alkan Xəzər Universiteti haqqında xoş sözlər söylədi və qarşılıqlı anlaşma protokolunun imzalanmasının məqsədəuyğunluğunu vurğuladı. Tərəflər anlaşma protokolunu imzaladılar, bir-birlərinə hədiyyələr təqdim etdilər. Rektor M.Alkan qonaqları universitet ilə yaxından tanış etdi.

Elə həmin gün Balıxəşir Valisi Ahmet Turhan H.İsaxanlı, S. Göldal və Ə. Əmirbəyli valiliyin iqamətgahında qəbul etdi. A. Turhan Xəzər Universiteti və Azərbaycan haqqında çoxlu suallar verdi. Qardaş Azərbaycandan olan qonaqlarla görüşündən məmnun qaldığını, amma bu günə kimi Azərbaycanda olmamasından təəssüfləndiyini bildirdi. H.İsaxanlı Balıxəşir Valisini rəsmi olaraq Azərbaycana dəvət etdi. H. İsaxanlı Azərbaycan tarixinə aid motivləri əks etdirən xalçanı A. Turhana hədiyyə verdi. A.Turhan H.İsaxanlının rəsmi dəvətini qəbul edərək, aprel ayında Azərbaycana gələcəyini vəd etdi. Bir gün sonra Türkiyənin nüfuzlu "Posta", "Yenisöz", "Yeni Haber", "Demokrat", "Gazetem", "Politika" və digər qəzetləri "Azərbaycanlı rektor İsaxanlı Vali Turhana konuk oldu", "Azərbaycanlı Üniversite rektoründən Valiye ziyarət", "Vali Turhanı kardeş ülkeye davet etti" və digər başlıqlar altında geniş rəsmi məlumatlar çap etdilər.

Balıxəşir səfərini başa vurduqdan sonra H.İsaxanlı və Ə. Əmirbəyli yanvarın 29-da Çanaqqalaya gəlib, Çanaqqala On səkkiz Mart Universitetinin rektoru professor Sedat Laçiner ilə görüşdülər. S. Laçiner qonaqlara universitet və Çanaqqala haqqında geniş məlumat verdi. Xəzər Universiteti haqqında məlumatlı

olduğunu, onun Azərbaycanın təhsil sistemində özünə-məxsus yer tutduğunu vurğuladı. H.İsaxanlı Xəzər Universitetinin yarandığı gündən fəaliyyəti və əldə etdiyi uğurlardan danışdı. H. İsaxanlı təhsil sahəsində və digər sahələrdə çap etdirdiyi kitablarını S. Laçinerə təqdim etdi. Hər iki universitet adından rəsmi protokol imzalandı. Hədiyyələr təqdim edildi. Yerli televiziya H.İsaxanlının S.Laçinerlə görüşünə geniş yer verdi.

Həmin gün H.İsaxanlı və Ə.Əmirbəyli Çanaqqalada yerləşən möhtəşəm "Çanakkale Destanı" xatirə kompleksində Birinci Dünya müharibəsində bu torpaqlarda şəhid olmuş türk və azərbaycanlı əsgərlərin məzarlarını ziyarət etdilər

Həmin gün axşam Xəzər Universitetinin nümayəndə heyəti Bursaya gələrək, Uludağ Universitetinin rektoru professor Kamil Dilek, prorektorlar Müfit Parlak və Saim Kılavuz ilə görüşdü. H.İsaxanlı Xəzər Universiteti haqqında Uludağ Universitetinin rəhbərliyinə geniş məlumat verərək, qarşılıqlı münasibətlərin qurulmasının arzu olunduğunu bildirdi və rektor başda olmaqla universitetin rəhbərliyini Bakıya dəvət etdi. K. Dilek Xəzər Universiteti rəhbərliyinin Bursaya səfərindən çox məmnun olduğunu, Azərbaycanda olmadığını, amma Azərbaycanı vətəni qədər sevdini Zeynəb Xanlarovanın məşhur mahnılarından birini oxumaqla nümayiş etdirdi. Geniş söhbətdən sonra qarşılıqlı olaraq hədiyyələr təqdim olundu. Sonra iki universitet arasında rəsmi protokol imzalandı.

Həmin gün qonaqlar Uludağ Universitetinin laboratoriyaları, texnoparkları, sinif otaqları, konsert və iclas salonları ilə yaxından tanış oldular. Ertəsi gün onlar Bursanın tarixi yerlərini, muzeylərini və digər görməli yerlərini gəzdilər. Səfərin sonuncu günü qarlı Uludağın zirvəsindən açılan möhtəşəm mənzərəni seyr etdilər

Xəzər Universiteti nümayəndə heyətinin Balıxəşir, Çanaqqala və Bursa səfəri, qeyd olunduğu kimi, Türkiyə mediası tərəfindən geniş işıqlandırıldı.

Ələvsət Əmirbəyli,
İctimai əlaqələr və media üzrə direktor

HAMLET İSAXANLININ MÜSAHİBƏLƏRİ "NEW BAKU POST" QƏZETİNDƏ ÇAP OLUNUB

"New Baku Post" qəzetinin 19 yanvar 2013-cü il tarixli nömrəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının müsahibəsi çap olunub. O, Azərbaycanda yeni Elmlər Akademiyasının təsis edilməsi ilə əlaqədar mülahizələrini bildirir. Müsahibəni bu linkdə oxuya bilərsiniz: <http://bakupost.az/musahibe/20130119113754065.html>

Qəzetin 6 fevral 2013-cü il tarixli nömrəsində dərc olunmuş müsahibəsində isə H. İsaxanlı Xəzər Universitetinin nəzdində texnoparkın təsis edilməsi və gələcək fəaliyyətindən bəhs edir. Müsahibəni bu linkdə oxuya bilərsiniz: <http://bakupost.az/sosium/20130206115536843.html>. (Müsahibələr jurnalın 16-18-ci səhifələrində dərc olunur).



Fevralın 9-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Xəzər Universitetində Bakı və Sumqayıtda yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının sədrləri ilə iclas keçirdi. İclasda Xəzər Universiteti Tələbə Məclisinin prezidenti Aysel Tağıyeva iştirak edirdi.

İclasın gündəliyində duran əsas məsələ qarşıdan gələn təqvim tədbirləri ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi, həmçinin sənədləşmə qaydalarına riayət olunması idi. İclasdan sonra iştirakçılar Xəzər Universiteti Tələbə Məclisinin işi ilə tanış oldular.

SPIE RƏQƏMSAL KİTABXANASINA ÖDƏNİŞSİZ GİRİŞ

Xəzər Universitetinin Kitabxana informasiya mərkəzi universitet əməkdaşlarına fevralın 10-dan etibarən 6 həftə ərzində Rəqəmsal Kitabxanadan və e-Kitablardan ödənişsiz istifadə etmək imkanını təklif edir. <http://spiedigitallibrary.org> saytından

2013-cü il martın 21-dək istifadə etmək mümkün olacaq. Təşviqat materialları onlayn olaraq heç bir xərc tələb edilmədən <http://sdlinfo.org/order-promo-preview> saytında göstərilə bilər.

TƏLƏBƏLƏRİMİZ "VI LİDERLİK MƏKTƏBİ - QIŞ PARLAMENTİ" LAYİHƏSİNDƏ İŞTİRAK ETMİŞLƏR

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Xaçmaz rayonunda fevralın 11-18-də keçirdiyi "VI Liderlik Məktəbi - Qış Parlamenti"

layihəsində universitetimizin Mühəndislik və tətbiqi elmlər fakültəsinin 2-ci kurs tələbəsi Vuqar Quluzadə, Humanitar və sosial elmlər fakültəsinin 2-ci kurs tələbəsi Ülvi Allahverdi də iştirak etmişlər.

"XƏZƏR"Ə TƏŞƏKKÜR MƏKTUBU

**Xəzər Universitetinin Direktorlar və
Qəyyumlar Şurasının sədri
professor Hamlet İsaخانlıya**

Hörmətli Hamlet müəllim!

Universitetlərimiz arasında əməkdaşlıq yaradılması məqsədi ilə 8 fevral 2013-cü il tarixdə Xəzər Universitetinə səfərimiz zamanı bizə göstərilən qayğı və yüksək qonaqpərvərliyin sevincini yaşamaqda iyr. Yüksək səviyyədə qarşılanmağımız və çox dəyərli universitet mənsubları ilə tanış olmaq fürsəti verdiyiniz üçün universitetimiz adından Sizə təşəkkür edirəm.

Bu ziyarətin, eyni zamanda, universitetlərimiz arasındakı əməkdaşlığın daha da inkişafına səbəb

olacağına ümid edirəm.

İnanıram ki, görüşlər zamanı müzakirə olunan məsələlər tez bir zamanda həyata keçirilərək, universitetlərarası əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacaqdır.

Səfərimiz zamanı göstərdiyiniz qonaqpərvərliyə görə bir daha səmimi minnətdarlığımızı bildirir və Sizləri də tezliklə universitetimizdə görməyi arzu edirik.

**Hörmətlə,
professor İ. İ. Əliyev,
Naxçıvan Özəl Universitetinin rektoru
15. 02. 2013**

NİZAMİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ MÜŞAVİRƏ

Fevralın 20-də Nizami Rayon İcra Hakimiyyətinə 2012-ci ilin yekunlarına həsr edilmiş ümumrayon müşavirəsi keçirildi. Müşavirəni giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açdı. 2012-ci ildə görülmüş işlərlə bağlı

film nümayiş etdirildi. Film-hesabatdan sonra müzakirələr başladı. Müzakirələrdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı da çıxış etdi.